



# PREMIUM BANK

## MƏCMU GƏLİR HAQQINDA HESABAT

30.09.2019

(min manatla)

Mənfəət və zərər maddələri	Cəmi
<b>1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi</b>	<b>29 867</b>
a) Kreditlər üzrə faizlər, cəmi	28 117
a7) Nəqliyyat, cəmi	26 635
a7.3) Hava nəqliyyatı fəaliyyəti	26 635
a9) Ticarət sahəsinə kredit, cəmi	434
a9.5) Digərləri	434
a10) Digər qeyri-istehsal və xidmət sahələri	84
a13) Şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər, cəmi	965
a13.1) Yaşayış sahəsinin alınmasına və tikintisinə	474
a13.3) Avtomobil alınmasına	- 1
a13.5) Kredit kartları	58
a13.6) Digər	434
f) digər maliyyə institutlarında depozitlər (banklardan başqa)	205
j) faizli nostro hesablar üzrə	51
k) digər faiz gəliri növləri	1 494
<b>1.1 Faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlar</b>	<b>331</b>
<b>2. Faizlər və onlara bağlı xərclər, cəmi</b>	<b>8 955</b>
a) depozitlər üzrə faizlər, cəmi	6 866
a3) fiziki şəxslərin müddətli depozitləri	6 866
b) AMB-nin kreditləri	1 537
d) banklardan 7 gündən çox olan müddətə alınmış kreditlər	61
e) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə institutlarının kreditləri	149
f) bankların depozitləri	66
g) digər maliyyə institutlarının depozitləri	276
<b>3. Xalis faiz gəliri (zərəri)</b>	<b>20 581</b>
<b>4. Qeyri-faiz gəlirləri, cəmi</b>	<b>15 830</b>
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	11 139
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir (itki), cəmi	3 827
b1) xarici valyuta ticarəti üzrə gəlirlər (itkilər)	4 230
b2) xarici valyutada olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi üzrə gəlirlər (itkilər)	- 403
c) digər xidmət növlərindən komissiyon gəliri	846
g) digər qeyri-faiz gəlir növləri	18
<b>5. Qeyri-faiz xərcləri, cəmi</b>	<b>23 979</b>
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	3 701
a1) əmək haqqı	3 118
a2) mükafatlar	68
a4) sosial təminat xərcləri	515
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	3 639
b1) icarə haqları	2 111
b2) köhnəlmə (amortizasiya)	793
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	351
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	384
c) göstərilmiş xidmətlər üzrə haqq və komissiya xərcləri	3 555
d) digər qeyri-faiz xərclərinin sair növləri	13 084
<b>6. Əməliyyat mənfəəti (zərəri)</b>	<b>12 432</b>
<b>7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər), cəmi</b>	<b>- 145</b>
a) müştərilərə kredit itkiləri üzrə ehtiyata ayırmalar	2 749
d) digər aktivlər üzrə ehtiyata ayırmalar	- 12
e) balansdankənar aktivlər üzrə ehtiyata ayırmalar	- 2 882
<b>8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək mənfəət (zərər)</b>	<b>12 577</b>
<b>9. Vergilər ödənilənədək mənfəət (zərər)</b>	<b>12 577</b>
<b>10. Mənfəətdən vergilər</b>	<b>1 495</b>
<b>11. Xalis mənfəət (zərər)</b>	<b>11 082</b>